

DOI 10.5281/zenodo.10364361

Lalə RƏFİBƏYLİ**QƏMBƏR HÜSEYNLİNİN UŞAQ MAHNILARININ MUSIQİ
DİLİNİN XÜSUSİYYƏTLƏRİ**

Xülasə. Məqalə görkəmli Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin uşaq mahnilarının aşdırılmasına həsr olunmuşdur. Bütün dünyada məşhur olan “Cüçələrim” mahnısının müəllifi Q.Hüseyenli Azərbaycanda uşaq musiqisinin formalaşmasında böyük rol oynamışdır. Məqalədə ənənəvi musiqinin və bəstəkar yaradıcılığının bir janrı olan uşaq mahnilarının əsas xüsusiyətləri işıqlandırılır. Q.Hüseyenlinin uşaq mahniları mövzu dairəsinə görə xarakterizə olunur. Məqalədə bir neçə mahnının nümunəsində uşaq mahnilarında söz və musiqinin əlaqəsi, musiqi dilinin xüsusiyətləri xarakterizə olunur.

Açar sözlər. Bəstəkar, uşaq mahnısı, mövzu dairəsi, musiqi dili, janr xüsusiyətləri.

Аннотация. Статья посвящена изучению детских песен выдающегося азербайджанского композитора Гамбара Гусейнли. Автор известного во всем мире песни «Мои цыплята» Г.Гусейнли сыграл большую роль в формировании детской музыки в Азербайджане. В статье освещаются особенности детской песни, как одного из жанров традиционной азербайджанской музыки и композиторского творчества, характеризуется тематика детских песен. В статье характеризуются взаимосвязь текста и музыки, особенности музыкального языка в детских песнях.

Ключевые слова. Композитор, детская песня, тематика, музыкальный язык, жанровые особенности.

Annotation. The article is devoted to the study of children's songs by the outstanding Azerbaijani composer Gambar Huseynli. The author of the world-famous song "My Chickens"

G.Huseynli played a big role in the formation of children's music in Azerbaijan. The article highlights the features of children's songs as one of the genres of traditional music and compositional creativity, characterizes the theme of children's songs. The article characterizes the relationship between text and music, the peculiarities of musical language in children's songs.

Keywords. Composer, children's song, theme, musical language, genre features.

Azərbaycanın görkəmli bəstəkarı, milli musiqi irlərində özünəməxsus layiqli yeri olan Qəmbər Hüseynlinin yaradıcılıq irlisinin əhəmiyyətli hissəsini uşaq mahnıları təşkil edir. Dünyaca məşhur "Cüçələrim" mahnısının müəllifi olan Q.Hüseynlinin mahnıları kiçik və məktəb yaşılı uşaqların həyatında, tərbiyəsində, eləcə də tədris və konsert repertuarında əhəmiyyətli yer tutmuşdur. Bu mahnılar uşaqlar tərəfindən çox sevilərək dillər əzbərinə çevrilmişdir. Buna görə də biz Q.Hüseynlinin uşaq mahnılarını tədqiq edərək, onların mövzu dairəsinin, musiqi dilinin əsas xüsusiyyətlərini araşdırmağı məqsədə uyğun sayırıq.

Uşaq mahnıları Azərbaycan musiqi irlərində mühüm əhəmiyyətə malikdir. Həm ənənəvi musiqi irlərində, həm də bəstəkar yaradıcılığında uşaq mövzusu ilə bağlı çox sayıda mahnılar yaranmışdır. Ənənəvi musiqinin bir janrı olan uşaq mahnıları haqqında məlumat bir sıra tədqiqatlarda rast gəlirik. Rauf İsmayıllıdənin "Azərbaycan xalq mahnıları" adlı elmi məqaləsində verilmiş janr təsnifatına əsasən uşaq mahnıları - məişət mahnıları qrupuna aid olub iki qrupa bölünür: "*a) anaların uşaqlara oxuduqları beşik mahnıları; b) uşaqların həyatı ilə bağlı, bilavasitə uşaqların özləri tərəfindən ifa olunan mahnılar, oyun və tapmacalar*" [4, s. 67]. Bunlardan anaların uşaqlarına oxuduqları nəğmələr – laylalar, ninnilər və oxşamalardan ibarətdir, uşaqlar tərəfindən oxunan nəğmələr isə əsasən uşaq həyatına, təbiətə, əməyə uşaqların münasibətini əks etdirən mahnılardır.

Ənənəvi musiqi üzrə bir sıra musiqişunasların tədqiqatlarında uşaq mahnılarının xarakterizə olunması bu iki janr qrupu üzrə özünü göstərir. Məsələn, Tahirə Kərimovanın "Ana folkloru" əsərində [5], Cəmilə Həsənovanın və Leyla Zöhrabovanın "Azərbaycan xalq mahnıları" elektron dərsliyində bu bölgü sistemində əsaslanaraq, onların musiqi dilinin əsas xüsusiyyətlərinin təhlili verilmişdir [2].

"Azərbaycan musiqi tarixi" kitabının I cildində "Azərbaycan uşaq musiqi folkloru" geniş surətdə xarakterizə olunmuşdur: "*Uşaq xalq mahnıları janr baxımından dörd qrupa ayrılır: 1) əmək mahnıları, 2) oyun mahnıları, 3) təbiət və heyvanlar aləmi ilə bağlı olan məişət mahnıları, 4) laylalar. Hər janr qrupunun xidmət etdiyi müxtəlif estetik funksiya ilə əlaqədar bir sıra spesifik ideya-bədii və forma xiüsusiyyətləri mövcuddur*" [1, s. 120]. Bu bölgünün bizim tədqiqatımızla

əlaqədar olan maraqlı cəhəti ondan ibarətdir ki, ənənəvi musiqidən qidalanan bəstəkar yaradıcılığında da bu janr xüsusiyyətləri öz əksinin taparaq, uşaq mahnılarında əmək, oyun, təbiət, ailə, məişət kimi mövzuların aparıcı əhəmiyyət kəsb etməsinə yol açmışdır. Fikrimizcə, bu cür bölgü bəstəkar yaradıcılığında uşaq mahnılarının səciyyələndirilməsi üçün əlverişlidir. Belə ki, ənənəvi uşaq mahnıları bəstəkar yaradıcılığında uşaq mahnılarının yaranmasına təkan vermiş, uşaq həyatı ilə bağlı əmək, təbiət və s. mövzulu çoxsaylı mahnılar yaranmışdır.

Musiqişunas İmrəz Əfəndiyevanın “Azərbaycan sovet mahnısı” adlı tədqiqat əsərində müəllif 1920-ci illərdən sonra yaranmış bəstəkar mahnıları sırasında uşaq mahnılarını da təhlil edərək, onları ayrıca janr qrupu kimi xarakterizə etmişdir [8].

Musiqişunas Mehriban Əhmədovanın xüsusi olaraq uşaq mahnılarına həsr olunmuş “Азербайджанская детская песня в композиторском творчестве на рубеже XX-XXI веков” (“XX-XXI əsrlərin hüdudlarında Azərbaycan uşaq mahnısı bəstəkar yaradıcılığında”) tədqiqatında müəllif ənənəvi musiqidə uşaq mahnılarının əsas xüsusiyyətlərini səciyyələndirərək, böyük bir zaman ərzində Azərbaycan bəstəkarları tərəfindən yaradılmış uşaq mahnılarını tədqiqata cəlb etmişdir [7].

Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq mahnıları xüsusi bir sahə kimi formalaşmışdır və bütün bəstəkarların musiqi irləndə rəngarəng nümunələrlə təmsil olunmuşdur. Bəstəkar yaradıcılığında uşaq mövzusu ilə bağlı ilk mahnılardan Üzeyir Hacıbəylinin Müslüm Maqomayevlə birlikdə nota yazış işlədikləri “Azərbaycan türk el nəgmələri” məcmuəsində [9] “Ninni” və “Beşik başında” mahnılarını, eləcə də Ü.Hacıbəylinin “Bir quş düşdü havadan” (№11) və “Yetim quzu” (№12) uşaq mahnılarını göstərə bilərik. Eyni zamanda, Ü.Hacıbəylinin yaradıcılıq irləndə “Pilotlar” mahnısı da qeyd olunmalıdır.

Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaqlar üçün həm vokal, həm də instrumental musiqi əsərləri – mahnılar, fortepiano pyesləri və s. geniş yer tutur. Xüsusilə XX əsrin II yarısında uşaq mövzusu ilə bağlı hər iki janr istiqamətində - çox sayda əsərlər yaranmışdır. Bu baxımdan Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun, Şəfiqə Axundovanın, Sevda İbrahimovanın və digər bəstəkarların uşaq mahnılarını, uşaq pyeslərini göstərə bilərik ki, bunlar uşaq repertuarının sevimli əsərlərinə çevrilmişdir. Qəmbər Hüseynlinin də uşaq mahnıları musiqi yaradıcılığının bu sahəsini gözəl və yaddaqlan nümunələrlə zənginləşdirmişdir.

Uşaq mahnılarının mövzusu əsasən uşaq dünyası, uşaqları maraqlandıran təbiət hadisələri, bitki və heyvanat aləmi, onları əhatə edən gerçəkliyin əksi, məktəb həyatı ilə bağlı olur. Bu mahnılarda bəstəkarların uşaq dünyasına münasibəti, uşaqların təxəyyülünün məhsulu olan obrazlar, təbiət gözəlliklərinin uşaqların dili ilə tərənnümü, Vətən sevgisinin onlara aşılanması öz əksini tapmışdır. Bütün bu mövzulara Q.Hüseynlinin uşaq mahnılarında da rast gəlirik.

Q.Hüseyinli 60-dan artıq uşaq mahnısının müəllifidir. Onun mahnıları həm kiçikyaşlı uşaqlar, həm də məktəblilər arasında çox populyardır və sevilərək ifa olunur. Tədqiqatçı-alimlər B.Hüseyinli və V.Xəlilov bəstəkarın uşaq mahnıları haqqında belə yazırlar: “*Mahnı vasitəsilə məktəbəqədər uşaqlarda və məktəblilərdə təbiətə vurğunluq, təbiətə, onun ayrı-ayrı guşələrinə, varlığına dərin məhəbbət hissi oyatmayı mühüm yaradıcılıq vəzifəsi kimi qarşıya qoyan bəstəkar demək olar ki, məqsədinə nail olmuş, bu istiqamətdə bir-birindən dəyərli mahnılar bəstələmişdir*” [3, s. 38].

Q.Hüseyinlinin uşaq mahnılarının mövzusu çox rəngarəngdir. Bəstəkar uşaq həyatının ən müxtəlif tərəflərini eks etdirir, eyni zamanda, uşaqların təsəvvüründə canlandırılan böyüklerin həyatını işıqlandırır. Q.Hüseyinlinin uşaq mahnıları həyatsevər hisslərlə zəngindir, onlarda uşaqlara xas olan coşgun şənlik, xoşbəxt təbəssüm, yeniyetmə şıltəqlığı, humor və s. hisslər təcəssüm olunmuşdur.

Bəstəkarın uşaq mahnılarının poetik mətni bir çox şairlərin: Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Mirmehdi Seyidzadə, Yusif Həsənbəyov, Hüseyin Abbaszadə, Tofiq Mütəllibov, Novruz Gəncəli və b. şeirlərinə əsaslanır. “*Bu şairlərin yaradıcılığında gerçəklilik, real hadisələr uşaq təfəkkürünə yaxın olan parlaq obrazlar vasitəsilə canlandırılır. Kiçikyaşlı uşaqlar üçün yazılmış ən yaxşı mahnılardan görünür ki, həm şair, həm də bəstəkar balaca bir mahniya necə böyük bir məzmunu siğışdırıa bilmişlər və yüksək pafoslu mövzuları uşaqların qavrama qabiliyyətinə uyğun şərh etmişdir*” [6, s. 59].

Tədqiqatçı M.Əhmədova Q.Hüseyinlinin uşaq mahnılarını belə xarakterizə etmişdir: “*Gözəl bəstəkar Qəmbər Hüseyinlinin mahnıları parlaq musiqi tematizminə, “görümlü” qavranılmasına, milli ənənələrlə incə tellərlə bağlılığına görə diqqətəlayiqdir. Öz mahni yaradıcılığında bəstəkar demək olar ki, uşaq dünyaduyumu, uşaq psixologiyası üçün səciyyəvi olan bütün mövzulara toxunmuşdur: burada həm məişət mahnıları, həm oyun-tapmacalar, həm əməyə, Vətənə, valideyn məhəbbətinə həsr olunmuş mahnılar vardır*” [7, s. 88].

Mövzusuna görə Q.Hüseyinlinin uşaq mahnılarını əsasən iki böyük qrupa bölmək olar: 1) təbiətlə bağlı mahnılar; 2) məktəb həyatı ilə bağlı mahnılar. Əlbəttə ki, bu iki cəhət uşaqların həyata münasibətinin formallaşmasında böyük rol oynayır. Bu bölgü daxilində də daha konkret mövzuları qeyd etmək olar: Vətən haqqında mahnılar, təbiətlə, heyvanat aləmi ilə, bitkilərlə bağlı mahnılar, məktəbə aid mahnılar, idman və yürüş mahnıları, zəhmət mahnıları, müxtəlif hadisələrlə bağlı mahnılar. Bu qrupların hər birinə aid mahni nümunələrini qeyd edək.

Təbiətlə bağlı mahnılar Q.Hüseyinlinin uşaqlar üçün yazdığı mahnıların böyük bir hissəsini təşkil edir. Bu mahnılar sırasına həm təbiət hadisələrinin təsviri, həm heyvanat aləminə, həm də bitkilərə həsr olunmuş nümunələr daxildir. Təbiət mövzulu mahnılarda başlıca yeri uşağıın təbiətə,

heyvanlara olan münasibəti, həmçinin təbiət hadisələrinin təsviri tutur. “Uşaq və buz”, “Yaz günləri”, “Təbiətin keşiyində”, “Yaz”, “Cücelərim”, “Qaranquşla səhbət”, “Məstən pişik”, “Mənim dovşanım”, “Çiçəklərim”, “Nərgiz çiçəyi”, “Üzüm bağında”, “Tapmaca mahnısı” və s. mahnilar bu qəbildəndir.

Məktəblə bağlı mahnilarda isə uşaqların vətənpərvərlik hisləri, məktəbə, ictimai həyatı münasibəti, idman və yürüşlərdə iştirakı, əməyə münasibəti öz əksini tapır. Məktəb həyatı uşaqların həyatında böyük bir mərhələni təşkil etdiyinə görə bu qrupa aid mahnilar da mövzu rəngarəngliyinə görə fərqlənir. Uşaqların məktəbdəki ictimai həyatı ilə bağlı – “Salam doğma məktəb”, “Biz oktyabryatlarıq” mahnilarını, idman və yürüşlərlə bağlı – “Yürüş mahnısı”, “İdmançılar mahnısı”, “Gənc alpinistlər”, “Yarış var”, “Cürət”, “Qaliblər mahnısı” və s. göstərmək olar. Vətən haqqında mahnilar sırasında “Can Azərbaycan”, “Ana yurdum”, “Birliyin qüdrəti” və s. mahniların adını çəkmək olar. Məktəb dövründə uşaqların zəhmətə alışdırılması da diqqət mərkəzində olur, bu baxımdan – “Gənc ustalar”, “Gənc neftçilər”, “Miçurinçilər mahnısı”, “Zəhməti sev”, “Balaca bağbanlar” kimi mahniları qeyd edə bilərik. Eyni zamanda, müxtəlif hadisələrlə bağlı mahnilar – “Qatar”, “Gəlin rəqs edək”, “Bizim yolka”, “May səhəri” və s. bu qəbildəndir.

Müxtəlif mövzuları əhatə edən uşaq mahniları xarakteri, melodik və ritmik quruluşu, musiqi dilinin digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. *“Uşaq mahnilarında mövzu seçimi məsələsinin həlli sadə olsa da, mahni üslubunun melodika məsələləri daha mürəkkəb görünür. Uşaq səciyyəli, ifadəli, parlaq melodiya yaratmaq Q.Hüseynlinin qarşısında duran əsas məsələ idi ki, o, əksər mahnilarında bu məsələni yüksək səviyyədə həll etməyə nail olmuşdur”* [6, s. 59]. Q.Hüseynlinin uşaq mahnilarının əksəriyyəti solist, xor və fortepiano müşayiəti üçün yazılmış, uşaq xor kollektivlərinin repertuarında möhkəm yer tutmuşdur.

Bəstəkarın təbiətlə bağlı mahnilarından biri “Uşaq və buz” adlanır. Bu mahni Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin məşhur şeiri əsasında yazılmışdır. M.Ə.Sabirin “Uşaq və buz” şeirində məktəbə gedən uşaqla bağlı bir hadisədən – onun buz üstündə sürüşüb yىxılmasından və onun buna reaksiyasından danışılır. Artıq mətndə müəyyən təsviri elementlər – qış fəсли, uşağıın yىxilması, ağlaya-ağlaya buza müraciəti, daha sonra buzun yazda əriyib necə suya dönməsi – göz önünde canlanır. Bütün bunları təsvir etmək üçün bəstəkar sanki bir musiqili səhnəcik yaradır. Əlbəttə ki, uşaq ifaçılığı üçün nəzərdə tutulan mahnında musiqi mövzusunun sadəliyi vacib cəhətdir. Mahnı sadə üç hissəli formada qurulub, kənar hissələr eyni musiqi materialına əsaslanmaqla iki cümlədən ibarət perioddur, orta bölmə isə işləmə xarakteri daşıyır. Mahnının quruluşu onun məzmunu ilə sıx əlaqədardır. Belə ki, birinci bölmədə hadisənin təsviri – uşağıın buz üstünə çıxıb yىxilması verilir, ikinci bölmədə uşağıın ağlaya-ağlaya buza

müraciəti öz əksini tapır. Bu bölmə mahnının melodik kulminasiyası hesab oluna bilər. Məzmundan irəli gələrək “ly” səsi üzərində reçetasıyanın verilməsi mahnının xarakterinin dəyişməsinə səbəb olur. Burada məqam əsası saxlanıllaraq, yalnız melodik hərəkət xəttinin dəyişməsilə bəstəkar məzmunda dönüş yaradır, uşağın ağlaya-ağlaya danışmasını əks etdirir. Üçüncü bölmədə isə uşağın sevinclə söylədiyi buzun aqibəti haqqında fikirləri ifadə olunur və birinci bölmənin musiqisi şəhər-ruhiyyə ilə təkrarlanır. Göründüyü kimi, Q.Hüseynli mahnında musiqi dili ilə uşaq həyatı ilə bağlı kiçik səhnəcik yaratmağa nail olmuşdur.

“Cüçələrim” mahnısı (söz. T.Mütəllibovundur) bəstəkarın heyvanat aləmi ilə bağlı məşhur mahnırlarındandır. “Cüçələrim” musiqi dilinin xüsusiyyətlərinə görə maraqlı nümunələrdəndir. Mahnı solist, xor və fortepiano müşayiəti üçün nəzərdə tutulub. Kompozisiya quruluşuna görə mahnı üç hissədən ibarətdir: A B C, “re” mayəli rast məqamına əsaslanır. Xorun ifasında keçən birinci hissədə (A) “Cip, cip, cüçələrim” sözləri üzərində tonikanın davamlı olaraq təkrarlanması uşaqların kiçik ev heyvanlarına əzizləyici müraciətini təsvir edən vasitə kimi bəstəkar tərəfindən tapılmış cəhətdir. Solistik partiyasına əsaslanan ikinci hissədə (B) yeni mövzu səslənir. Burada özünü göstərən istinad pilləsinin dəyişilməsi və pillələrin alterasiya olunması ilə yeni məqam-intonasiya boyaları özünü göstərir. Mahnının üçüncü hissəsi (C) solist və xor partiyalarının dialoquna əsaslanır. Bu bölməni, bir növ, solistik partiyasının davamı kimi də qəbul etmək olar. Mahnının bu bölməsi məqam-intonasiya xüsusiyyətlərinə görə özündən əvvəlki bölmə ilə əlaqədardır və melodik inkişafın kulminasiyasını təşkil edir. Bundan sonra səslənən birinci bölmə mahnının tonikada yekunlaşmasına xidmət edir. Beləliklə, bir məqam-tonallıq çərçivəsində mahnının quruluşunda məqamın formatörədici xüsusiyyəti özünü aydın bürüzə verir.

“Mənim dovşanım” (sözləri Y.Həsənbəyovundur) uşaq mahnısı şəhər-ruhiyyəli olub, mövzusuna görə təbiətlə, heyvanat aləmi ilə bağlıdır. Uşağın dovşana müraciəti, dovşanın hərəkətlərinin musiqi vasitəsilə canlandırılması mahnının obraz-məzmununu açıqlayır. Bu cəhət artıq fortepiano girişində özünü göstərir və daha sonra bu melodik quruluş vokal partiyada da görünür. Mahnı xor üçün nəzərdə tutulmuşdur. Kiçik həcmli, kvadrat period formasında olan mahnının birinci cümləsində xorun unison ifası, ikinci cümləsində ikisəsli bölgü tətbiq olunur.

“Təbiətin keşiyində” (sözləri T.Mütəllibovundur) mahnısı məktəbliləri əməyə həvəsləndirir, təbiətdəki canlılara qayğıkeşliklə yanaşlığı tövsiyə edir. Mahnının quruluşu poetik mətnlə sıx bağlı olub, bədii fikrin musiqi vasitəsilə təcəssümünə yol açır. Məzmundan irəli gələrək, musiqi mətnindəki temp dəyişiklikləri diqqəti cəlb edir: ikihissəli quruluşa malik mahnının birinci hissəsi “Andante”, ikinci hissəsi “Allegretto” tempindədir. Belə temp münasibəti mahnının hissələri arasında ifaçılıq baxımından dialoq tipli əlaqə yaradır.

“Çiçəklərim” mahnısı (sözləri M.Piriyevindir) bitki aləminə həsr olunmuş lirk xarakterli nahnıdır. Mahnının musiqi məzmunu melodik bəzəklərlə zəngin olub, çiçəkli çəmənlərin mənzərəsinin yaradılmasında mühüm rol oynayır. Bu cəhət artıq mahnının instrumental girişindən başlayaraq diqqəti cəlb edir. İnstumental girişin zərif quruluşlu melodiyası figurasiyalı gəzişmələrdən ibarət olub, sekvensiya zəncirini əmələ gətirir. Bəstəkar rəngarəng təbiət mənzərəsini yaratmaq üçün məqamların funksional xüsusiyyətlərindən irəli gələn melodik intonasiyalardan istifadə etmişdir.

“Yaz” (sözləri A.Səhhətindir) mahnısı gözəl bir təbiət mənzərəsinin təsvirinə həsr olunmuşdur. Qeyd edək ki, Abbas Səhhətin dillər əzbəri olan bu şeiri ilin ən gözəl fəsillərindən biri olan yazın gəlişini, yazda təbiətin gözəlləşməsini, gecə ilə gündüzün bərabərləşməsini, havanın istiləşməsini, dağlarda qarların əriməsini, quşların öz doğma yuvalarına dönəməsini, insanların həyatının sanki yenilənməsini poetik dillə canlandırır. Mahnının poetik mətni üç bənddən ibarətdir. Mahnida bu bəndlər eyni musiqi materialı ilə təkrarlanır. Bəstəkar sadə ifadə vasitələrindən istifadə edərək, xalq mahnıları ruhunda vokal miniatür yaratmışdır. Əsas diqqətini şeirin mənalı və ifadəli şəkildə çatdırılmasına yönəldən bəstəkar kvinta və kvarta həcmində enən melodik frazaların təkrarlanmasına üstünlük vermişdir.

“Tapmaca-mahnı” (sözləri A.Şaiqindir) Q.Hüseynlinin çox oxunan məşhur mahnılarındandır. Məzmunu təbiətlə əlaqədar olan mahni şifahi xalq yaradıcılığının bir növü olan tapmaca ilə bağlıdır. Şair bu janrin əsas xüsusiyyətlərinə uyğun olaraq yaratdığı şeirdə sual xarakterli cümlədən sonra onun cavabını eyni ruhlu mətnlə tamamlayır. Mahnının çap olunmuş not mətnində bəstəkarın belə bir qeydi haqqında da danışmaq vacibdir: “*Birinci bəndin oxunuşundan sonra, mahnının giriş musiqisi çalınan zaman, ifaçılardan biri hər bəndin axırıncı iki misrasını sözlə soruşur. Məsələn, Tapın görək nə, edərdi: “Cik-cik”*” [10, s. 7]. Göründüyü kimi, bəstəkar mahnını yaradarkən, onu uşaqlar arasında oynanılan bir oyun kimi düşünmüş və bu barədə tövsiyəsini vermişdir. Bu proses məhz bəndlər arasında səslənməsi davam edən instrumental müşayiət müddətində baş verdiyinə görə, mahnida həmin epizodun əhəmiyyətini artırır. Təbii ki, ifaçı səhnədən bu sualı verdikdən sonra tapmacanın cavabını səsləndirən dirləyici reaksiyasını da nəzərə almışdır. Bu da mahnının ifasını daha da canlandıraq, ifaçı-dirləyici, səhnə-zal arasında canlı əlaqələrin yaranmasına şərait yaratmışdır. Belə bir cəhət uşaq ifaçılığını daha rəngarəng və maraqlı edir.

“Cürət” (sözləri Ə.Ziyatayındır) mahnısı coşqun, marş xarakterində yazılmışdır və musiqi ifadə vasitəleri seçimində bəstəkar məhz marş janrinin xüsusiyyətlərinə əsaslanmışdır. Mahnida özünü göstərən 2/4 ölçüsündə dəqiq ritmik qruplaşdırma, baraban zərbələri altında addımlama hərəkətini xatırladan melodik bölgü prinsipi bunu təsdiq edir. Melodiya re-majorun pillələri üzrə

kvinta sıçrayışı ilə başlanaraq, onun çərçivəsində melodik gəzişməyə əsaslanır. Bu cəhət mahnı boyu həm melodiyada, həm də harmonik fonda saxlanılaraq, onun xarakterinin qabarıq təsvirinə xidmət edir.

“Qatar” mahnısı (sözləri N.Gəncəlinindir) musiqi vasitəsilə təsvir olunan kiçik bir səhnəciyi – qatarın hərəkətini və uşağın təsəvvüründə onunla söhbəti canlandırır. Bu, çox orijinal surətdə düşünlümüş ifadə vasitələri ilə yaradılmış bir əsərdir. Melodiya “sol” mayəli segah məqamına əsaslanaraq inkişaf edir. Mahnının instrumental girişində əsərin ilk sədalarından qatarın hərəkətinin təsviri əyani cizgilərlə eşidilir. Qatarın hərəkətindən əmələ gələn səciyyəvi ritmik intonasiya musiqi mövzusuna çevrilmişdir. Mahnının mətnində uşağın qatara müraciəti də bu ritmdə verilərək, melodik quruluşla əlaqələndirilir. Bəstəkar uşağın təsəvvüründə canlandırdığı qatarla ünsiyyəti musiqi ifadə vasitələrindən istifadə edərək, kiçik bir səhnəcik kimi yaratmışdır.

Beləliklə, Q.Hüseynlinin uşaq mahnıları özünəməxsus məzmun və musiqi dilinin xüsusiyyətləri ilə fərqlənərək, janrıñ inkişafında mühüm rol oynamışdır. Uşaq mahnıları sadə melodik quruluşa malikdir. Bu da onların yadda qalmasına şərait yaradır.

İstifadə edilmiş ədəbiyyat.

1. Azərbaycan musiqi tarixi. 5 cilddə / Layihənin rəhbəri və musiqi redaktoru Z.Səfərova. Birinci cild (Qədim dövrdən XX əsrə qədər). – Bakı: Şərq-Qərb. – 2012. – 592 s.
2. Həsənova C.İ., Zöhrabova L.R. Azərbaycan ənənəvi musiqisi. Dərslik. I cild. Azərbaycan xalq mahnıları. – Bakı: BMA-nın nəşri. – 2021. [Elektron resurs] / URL: <http://lecture.musigi-dunya.az/kitab.html>
3. Hüseynli, B.X, Xəlilov, V.C. Bəstəkar Qəmbər Hüseynli. / B.X.Hüseynli, V.C.Xəlilov. – Bakı: Gənclik. – 1997. – 99 s.
4. İsmayıllızadə, R.Y. Azərbaycan xalq mahnıları. / Azərbaycan xalq musiqisi. Ocerklər. – Bakı: Elm. – 1981. – s. 52-85.
5. Kərimova, T.M. Ana folkloru. – Bakı: Azərbaycan Nəşriyyatı. -1994. – 48 s.
6. Qurbanəliyeva, S.F., Rəfibəyli, L.H., Seyfullayeva, N.N. Qəmbər Hüseynli yaradıcılığı milli ənənələr kontekstində. / S.F.Qurbanəliyeva, L.H.Rəfibəyli, N.N.Seyfullayeva. – Bakı, Adiloğlu. – 2006. – 204 s.

Rus dilində

7. Ахмедова, М.Ф. Азербайджанская детская песня в композиторском творчестве на рубеже XX-XXI веков (национальные истоки, стилистические особенности и новые веяния) / М.Ф.Ахмедова. I часть. – Баку: Издательство АГПУ. – 2017. – 120 с.

8. Эфендиева, И.М. Азербайджанская советская песня // И.М.Эфендиева. – Баку: Язычы. – 1981. – 150 с.

Notoqrafiya

9. Azərbaycan el nəğmələri [Notlar] / Nota salanlar və harmonizə edənlər: Ü.Hacıbəyov, M.Maqomayev; red. və şərhlərin müəl.: B.Hüseynli. – Bakı: İslıq. – 1985. – 67 s.
10. Hüseynli Q.M. Mahnilar. Məktəb yaşına çatmış uşaqlar üçün. [Notlar] / Q.M.Hüseynli. – Bakı: Azərbaycan Dövlət Musiqi Nəşriyyatı. – 1961. – 15 s.